

Bakının qədim kəndlərindən  
sayılan Əmircandayıq. Payızın  
qişa üz tutmuş soyuq bir gü-  
nündə qəsəbənin dolanbac kü-  
çələrindən keçə-keçə qarşılaş-  
dığınıza insanlardan gedəcəyi-  
miz ünvani xəbər alıraq. Kim-  
dən soruşuruqsa, ehtiramla,  
fəxrələ yol göstərir. Çünkü o  
üvanı dünyaya göz açdığı yur-  
da əbədi söhrət gətirənlərdən  
birinin - Azərbaycan rəssam-  
lıq məktəbinin ən görkəmli  
nümayəndələrindən olan Xalq  
rəssamı, Əməkdar incəsənət  
xadimi, Azərbaycan SSR Döv-  
lət mükafatı laureati Səttar  
Bəhlulzadənin adı ilə bağlıdır.

Əlisöhbət Sumbatzadə küçəsi, 5a  
üvanında yerləşən evi tapdıq. Lövhə-  
nin üzərindəki yazını oxuduq: Səttar  
Bəhlulzadənin ev-muzeyi. Bu ocağa

çəkdiyi dövrün problemlərini öks etdi-  
rən karikaturaları çap edilir.

Səttar Əzim Əzimzadənin təhsilini  
davam etdirmək tövsiyəsinə əməl etdi.  
1933-cü ildə V. Surikov adına Moskva

tar Bəhlulzadə Oqtay Sadıqzadə, Nə-  
cəfqulu İsmayılov və Kamil Xanlarov  
bağ evlərinin divarlarına rəsmlər  
çəkib. Kətan üzərində çəkmış olsayıdı,  
həmin rəsmlər də rəssamın sənət xəzinəsinin  
inciləri kimi qalardı. Təessüf  
ki, onları divarda çəkib.

Qeyd edək ki, muzey ikimərtəbəli  
binadan və həyətdən ibarətdir. Ekspozisiyası ikinci mərtəbəsində yerləşir, 5  
otaq və dəhlizdən ibarətdir. Pərvad Abdi-  
nova muzeyin yaradılması haqqında  
məlumat verir: "1981-ci ildə doğulduğu  
Əmircan kəndində xeyriyyəçi Murtuza  
Muxtarovun tikidirdiyi ikiminarəli məscid  
Səttar Bəhlulzadənin xatire muzeyi  
təşkil olunub. Məscidlərin fəaliyətinin  
bərpa edilməsi ilə əlaqədar olaraq 1989-cu  
ildə rəssamın xatire muzeyi  
bağlandı, əsərləri və şəxsi əşyaları  
Rüstəm Mustafayev adına Azərbaycan  
Dövlət İncəsənət Muzeyinə (indiki  
Azərbaycan Milli İncəsənət Muzeyi)  
verildi. 1994-cü ildə Azərbaycan Res-  
publikasının Prezidenti Heydər Əliyev  
tərəfindən rəssamın Əmircanda yaşadı-



tablar, eyni zamanda Səttar Bəhlulzadə  
haqqında yazılmış kitablar saxlanılır.  
Rəssamın yaşadığı illərdəki mebel,  
avadanlıq, televizor düzülmüş otaq o il-  
lərin mühitini öks etdirir.

Muzeydəki digər otaqda - yataq ota-  
ğında ev əşyaları ilə yanaşı, Səttar Bəhlulzadənin  
əsərləri sərgilənir. Burada, həmçinin patefon və üzərində Əməkdar  
artist Gülağa Məmmədovun ona bağışla-  
diği plastinka və digər əşyalar qoyulub.


Ekipozisiyanın sonuncu otağı rəs-  
samın iş otağıdır. Bu otaqda Səttar Bəhlulzadənin molberti, palitrası, fir-  
çaları nümayiş olunur. Eyni zamanda yazı  
stolu, o dövrün radio aparatı, rəssamın  
fotoları, ev əşyaları, eləcə də kompozi-  
siyalarında istifadə etdiyi Azərbaycan  
məişətini nümayiş etdirən etnoqrafik  
əşyalar, müxtəlif ölçülü və təyinatlı  
qablar sərgilənir.

Qeyd edək ki, Əmircandakı evində  
olan iş otağı rəssamın yaşadığı otaq  
olub. O, əsərlərinin böyük hissəsini  
Bakı şəhərinin Nərimanov rayonundakı  
Montin bazarının yanında, sonralar isə  
İnşaatçılar prospektində yerləşən Rəs-  
samlar evində olan emalatxanasında  
yaradıb. Ancaq bu ev də Səttar Bəhlulzadənin  
dünyaşöhrəti neçə-neçə əsəri  
yaranmasına şahidlik edib. Bir sıra  
ölmez əsərlərini böyük sənətkar bu ev-  
de çəkib. Ev əşyalarının bir çoxundan  
firça ustası kompozisiyalarda istifadə  
edib. Bəzi əsərlərini isə dünyaya bu  
evin pəncərəsində baxaraq yaradıb...

Təbiətinə heyran olduğu Azərbay-  
canın hər bölgəsinə baş çəkib. Göründü-  
yü təbiət mənzərələrini özünün duyduğu  
kimi kətana köçürüb. Əsərləri isə on-  
dan fərqli olaraq, təkcə Azərbaycanı  
deyil, neçə-neçə ölkələri dolaşır. Səttar  
Bəhlulzadənin əsərləri həm keçmiş  
sovət respublikalarının paytaxtlarında,  
həm də dünyanın bir çox ölkəsində -  
Qahirə, Vyana, Berlin, Paris, Neapol,  
Monreal, Havana və başqa şəhərlərde  
keçirilən sərgilərdə nümayiş olunub.

Ev-muzeyinin birinci mərtəbəsində  
yerləşən otağın divarında rəssam haq-  
qında tanınmış şəxsiyyətlərin fikirləri  
öks olunub. Həmin fikirlərdən biri də  
Ümummilli Lider Heydər Əliyevə  
məxsusdur: "Səttar Bəhlulzadə Azər-  
baycan rəssamlıq sənətində yeni bir  
məktəb yaratmışdır... rəssamlıq məktə-  
bimizdə onun yaradıcılığı ilə yeni bir  
səhifə, yeni bir yol, yeni bir üslub açı-  
lıdır".

## Məşhur rəssamin sadə həyatını təcəssüm etdirən ev



Səttar Bəhlulzadənin ad günü ərefəsin-  
də gəlmış...

İri, dəmir darvazadan həyətə daxil  
olub ətrafi maraqla seyr edirik. Qeyri-  
adilik, bənzərsizlik axtarırıq. Bizə elə  
gəlir ki, Səttar Bəhlulzadənin özü kimi  
ona aid olanlar da adı ola bilməz.

Həyətdə sağ tərfdə əncir, ondan  
bir az aralı qollu-budaqlı tut ağacı var.  
Onlar Səttar Bəhlulzadənin həyatına  
şahidlik edibmi? Bilmirik. Bildiyimiz  
odur ki, həyətin daş örtüyü, ikimərtəbəli  
evin divarlarının, pillələrinin üz-  
lükləri yenilənsə də, daha müasir olsa  
da, bura məşhur rəssamın ata ocağıdır...

Səttar Bəhlulzadə 1909-cu il de-  
kabrın 15-də Bakının Əmircan kəndin-  
də dünyaya gelib. Daş pillələrdən evin  
ikinci mərtəbəsinə qalxa-qalxa düşü-  
nürük ki, böyük rəssamın dünya ilə ta-  
nışlığı bu həyətdən, bu evdən başlayıb.  
Rənglərin möcüzəsini burada duyub.  
Təbiətə ilk vurğunluğu da buradan  
başlayıb...

Səttar Bəhlulzadə bu həyətdə ayaq  
açıb, yeri yib. Vaxt olub ki, bu həyətə  
şagird kimi daxil olub. Orta məktəbdə  
oxuyanda riyaziyyat fənninə olan ma-  
rağı və istedadı ilə diqqəti çəkib. Odur  
ki, doğmaları onun rəsmlər çəkməsinə  
əvvəlcə ötəri həvəs kimi baxıblar. An-  
caq yaxşı ki ailəsi Səttarın rəssamlıq  
meylinin maraqlan, həvəsdən çox-çox  
üstün olduğunu hiss edib, istedadını gör-  
ə bilib. Və zaman yetişir ki, Səttar  
Bəhlulzadə ata ocağından Azərbaycan  
Dövlət Rəssamlıq Məktəbinə gedib-  
gəlir. O, 1927-1931-ci illərdə Rəssam-  
lıq Məktəbində oxuyur. Müəllimi,  
məşhur rəssam Əzim Əzimzadənin  
diqqətini cəlb edir. Səttar onun baş rəs-  
sam olduğu "Kommunist" qəzetindən  
müxtəlif mövzularda karikaturalar çək-  
mək təklifini alır. 1931-1933-cü illərdə

Dövlət Rəssamlıq İnstututunun Qrafika  
fakültəsinə daxil oldu. Məşhur rəssam-  
lardan dərs aldı.


Böyük Vətən müharibəsi illərində  
bir müddət təhsil aldığı Əzim Əzimzadə  
adına Rəssamlıq Məktəbində müəllim  
işlədi. Müharibədən sonra Rəssam-  
lıq Məktəbindəki işindən ayrıldı. Müxtə-  
lif mövzularda elə rəsmlər çəkdi ki,  
baxanlar heyrətlərini və heyranlıqlarını  
gizlədə bilmədilər. Onun rəssamlıq  
istedadını görməmək, duymamaq müm-  
künsüz idi. Qədrini yetərinə bildilər-  
mi? Bu başqa bir yazının mövzusudur...

İkinci mərtəbəyə bu düşüncələrlə  
qalxırıq. İçəri daxil olanda ilk gördüyü-  
müz məşhur rəssamın divardan asılmış  
portreti olur. Burada firça ustasının  
Pyotr Sabsayın müəllifi olduğu büstü,  
dostları, sənət yoldaşları ilə birgə çək-  
dirdiyi, eləcə də Moskvada təhsil alı-  
şıllı illərini öks etdirən fotoşkillər, rəs-  
samın firçası ilə çökərək əbədiləşdirdi-  
yi mənzərələri, natürmort və qrafik iş-  
ləri nümayiş edilir. Şəkillərdən birində  
isə Səttar Bəhlulzadə rəssam dəstəsi Oqtay  
Sadıqzadə ilə birlikdə onun bağ-  
evindədir. Səttar Bəhlulzadənin ev-  
muzeyinin direktoru, rəssamın bacısının  
nəvəsi, sənətşünaslıq üzrə fəlsəfe  
doktoru Pərvad Abdinova deyir ki, Səttar

gi evdə ev-muzeyinin yaradılması haq-  
qında qərar verildi.

Azərbaycan Respublikası Mədəniyyət  
və Turizm Nazirliyi tərəfindən Səttar  
Bəhlulzadənin yaşadığı evdə əsaslı  
təmir-bərpa işləri aparıldı, burada rəs-  
samın ev-muzeyi yaradıldı".

Dəhlizdən kiçik otağa daxil olurq.  
Bu otaqda rəssamın "Corat qovunları" adlı  
əsərinin reproduksiyası, vitrində rəs-  
samın firçaları, boyaları, Səttar Bəhlulzadə  
haqqında müxtəlif illərin mətbuat səhifə-



lərində, eyni zamanda elmi nəşrlərdə  
dərc olunmuş yazılar nümayiş olunur.

Geniş və işiqli zalın divarlarında  
rəssamın "Mənim anam", "Kəpəzin  
göz yaşları", "Bazar düzü" və başqa  
məşhur əsərlərin reproduksiyası asılıb.  
Zaldaki vitrinlərdə Səttar Bəhlulzadə-  
yə müxtəlif tarixlərdə göndərilmiş təb-  
rik məktubları və teleqramları, rəs-  
samın müxtəlif illərdə, fərqli dillərdə  
dərc olunmuş kataloqları, fərdi sərgilə-  
rinə dəvətnamələr, şəxsi sənədləri və  
digər tarixi əhəmiyyət kəsb edən eks-  
ponatlar yer almış.

Qonaq otağında Səttar Bəhlulzadə-  
nin və anası Hökumət xanımının fotoları,  
"Qudyalçay vadisi", "Füzuli", "Məc-  
nun" və başqa əsərlərinin reproduksiyaları  
nümayiş olunur. Bu otaq ev əşyaları  
ilə zəngindir. Burada rəssamın sə-  
nət dəstələri tərəfindən bağışlanmış ki-

Səttar Bəhlulzadə 1974-cü il ok-  
tyabrın 13-də Moskvada xəstəxanada  
vəfat edib. Bakıda öz vəsiyyətinə uy-  
ğun olaraq doğulduğu Əmircan kəndin-  
də, anasının məzarının yanında dəfn  
edilib. Səttar Bəhlulzadənin məzarı  
üzərində heykəltarəfə Ömrə Eldarov tə-  
rəfindən əlində iki boş şəkil çərçivəsi  
olan heykəli ucaldılıb. Həmin heykəlin  
gipsdən hazırlanmış variantı da bu  
otaqda saxlanılır.

Dünya malında gözü olmayıb Səttar  
Bəhlulzadənin ev-muzeyində qorunub  
saxlanılan əşyaları da məşhur rəssamın  
sadə, təmənnasız həyatını təcəssüm et-  
dirir. Bu evdə hər şey onu xatırladır...

**Zöhrə FƏRƏCOVA,  
"Azərbaycan"**